

T.ü.f.d. Rüstəmova Aypara

AMEA A.A.Bakıxanov ad. Tarix İnstitutunun "Azərbaycan-Rusiya əlaqələri tarixi" şöbəsinin aparıcı elmi işçisi

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN DİL VƏ ƏLİFBƏ İSLAHATLARI

Açıq sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, tarix, dil, əlfbə, islahat, universitet.

Key words: Azerbaijan Democratic Republic, history, language, reform, university.

Klaviyevsye słova: Азербайджанская Народная Республика, история, язык, алфавит, реформа, университет.

Cox mürekkeb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xaiqımızın milli oyanışını əbədi etməyə çalışın Cümhuriyyət Hökuməti və Parlamenti elmin, təhsilin və xalq məarifinin, sehiyyənin inkişafını diqqət mərkəzində saxlayırırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, usaq bağçaları, qisa müddəti müəllim kursları, kitabxanalar, xəstəxanalar, tibb məntəqələri açıldı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi ilə qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürekkeb içtimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddədə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iş buraxmışdır. Milliyyətindən, siyasi və dini mənşəbiyyətdən, cinsindən asılı olmayaq bütün vətəndaşlara bərabər hüquqlar verilmesi, dövlət sərhədlerinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır.

Müstəqil dövlətin mühüm atributlarından biri olan dil məsələsi ilə bağlı M.Ə.Rəsulzadə bildirirdi: "Milliyyətin üməd rüxnü təşkil edən şey dildir. Dil hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir... Bir milləti məhv edib aradan götürmək qəsəbdən olan siyasetlər də əsil bunun üçündürki, təməssül əməliyyatı icra edərkən, ən birinci fikirlərini dilə verə və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa çək edərlər. Çünkü dil həmən millət deməkdir"(3 s.15). Dövlət dilinin qəbulu yenico yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli 175 sayılı qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dilinə elan etdi (7, s.227). Həmin qərar ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilə rəsmi sonradan Ana dilinin dövlət dili elan edilməsi ilə Azərbaycan-Türk dilinin daha geniş şəkildə tətbiq olunması üçün böyük imkanlar və münbit şərait yarandı (4). Bu qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəcilik və digər vəzifələrin başında duracaq dövlət dilini lazımi səviyyədə bilən mütəxəssislər yetişəndək hökumət müəssisələrində rus dilinin işlənməsinə yol verilirdi. Lakin bu, real şəraitdə doğan müvəqqəti tədbir idi və yalnız idarəcilikdə milli kadrların yetişməsinə qədər olan müddət üçün nəzardə tutulmuşdu. Daxili İşlər Naziri vəzivəsini yerinə yetirən Behbəd xan Cavanşir bildirirdi ki, "Azərbaycan müəssisələrində rus dilinin işlədiləməsi hazırkı dövrün zəruriyyətindən irəli gəlir. Əlbəttə, bu çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələrini milliləşdirəcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdan ötürü bizim dili öyrənməli olacaqlar"(2, s.72). Milli kadrların yetişdirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan hökuməti 100 nəfər gəncin ali təhsil alması üçün dövlət hesabına xaricə göndərilməsi haqqında qərar qəbul etdi. Bu gənclərin seçiləsi məqsədilə Parlament M.Ə.Rəsulzadənin başçılığı ilə 5 nəfərdən ibarət müsəbiqə komissiyası yaradı. Komissiyanın qərarına əsasən 45 nəfər Fransaya, 23 nəfər İtaliyaya, 10 nəfər Ingiltərəyə, 9 nəfər Türkiyəyə göndərildi. Seçilmiş gənclərdən 13 nəfəri Rusiyada vətəndaş mühərabəsi olduğu üçün oraya gedə bilindi (2,s.43).

Ana dilinin dövlət dili elan edilməsi ilə əlaqədar olaraq, təhsil müəssisələrinin milliləşdirilməsi qarşıda duran əsas məsələlərdən idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 28-da "Orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında" 5 maddədən ibarət 245 sayılı qərar qəbul etdi(7, s.297). Qərara görə, bütün ibtidai tədris müəssisələrində tədris ana dilində

aparılmır, eyni zamanda, dövlət dili icbari qaydada tədris olunurdu.Qərarın 3-cü bəndində göstərilirdi ki, tədrisin yalnız erməni və rus dilində aparıldığı məktəblərdə bu sistem ləğv olunur, 5-ci sinifə qədər dərsler gücləndirilmiş şəkildə türk dilində tədris edilir. 5-ci sinifdən həmin siniflərdə tədrisin rus dilində aparılması tövsiyə olunurdu.Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın qeyri-müsəlman xalqlarının dininə və dilinə toleyrantlıq nümunəsi göstərmişdir.Hökumət 1918-ci ildə aşağı siniflərdən başlayaraq şagirdlər paralel olaraq öz ana dilinin və dinin tədrisi üçün "Məktəblərdə qeyri-müsəlman şagirdlər üçün "Allahın qanunları və ana dilinin tədris olnunmasının həyata keçirilməsi haqqında" 7 sentyabr tarixli qərar qəbul etdi (7, s.302).Qərarda Xalq Maarif Nazirliyinə təsdipləndi ki, bu dillər öyrəndildiğinə fənnlərin tədrisine mane olmamalıdır.

Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Naziri Səməd bəy Mehmandarovun 1918-ci il dekabrın 27-də verdiyi emri ilə orduda Azərbaycan-türk dili dövlət dili qəbul edilmişdi (2, s.43). Əmrə əsasən əsgərlər türk dilində hərbi and içir, türk dilində verilən komandaları öyrənirdilər. Hökumət 1919-cu il fevralın 11-de "Azərbaycan milli ordusunun süvari qoşunlarının türk dilində nizamnaməsinin və geyim formasının təsdiqi haqqında" 371 sayılı qərar qəbul etdi (10). Hərbi Nazir S.b.Mehmandarov türkçe bilməməsi ilə bağlı ona qarşı olan ittihəmlər cavab olaraq bildirirdi ki, orduda əmrlər rus dilində deyil türk dilində verilir Rus dilinin də paralel olaraq işlənməsi bəzi milli xadimlər tərəfindən birmənalı qarşılınmırı. Buna baxmayaraq dövlət organı olan "Azərbaycan" qəzeti iki dildə: türk və rus dilində şəx edilirdi.Eleçə də pedaqoji tərkibi əsasən rusdillilərdən ibarət olan Bakı Dövlət Universitetində də ilk mərhələdə dərslərin rus dilində aparılmasına icaza verilmişdi.Universitetin açılması içtimaiyyətdə, eleçə də parlamentdə geniş müzakirələrə başlı olmuşdu. Müzakirələr əvvəlcə "universitet bizlə lazımdır?" suali ətrafında gedirdi, sonrakı mübahisələr tədrisin hansı dildə aparılacağı ilə bağlı olmuşdur. Bəzi milli ziyalıların və parlament üzvlərinin fikrinə görə tədrisi aparan rus professorlar rus mədəniyyəti təbliğ edəcək, tələbələri ruslaşdıracaqlar. Parlamentin 21 avqust 1919-cu il tarixli 67-ci iclasında "Azərbaycan darülfünun təşkil haqqında" məssələ müzakirə edilərkən tədrisin nə üçün rus dilində aparılacağı barədə fikirlərə münasibəti bu şəkildə ifadə etmişdir."Başqa bir lisana müraciət edərkən bu xüsusda nə üçün yalnız rus lisana iltizam edilir və buna imkan verilir. Bu nə üçün belə- cavabı aşkardır... İlk dəfə içimizdə bir çox tədrisə hazırlanmış tələbələr vardır ki, yalnız rusca tədris etməyə dərsleri və imkanları vardır...Heç bir millət tarixən ilk addımında milli bir darülfünuna sahib olmamışdır. Əvvəlcə özgələrən istifadə edərək, sonra get-gedə qüvvət kəsb etmişdir.Binaon-ileyh qorxulmamalıdır..." Çünkü, hər kas bilir, Dünəyada rus elmi deyil, beynəlmilər elmi, hər bir millətin ağızından eşitdiyimiz kimi, rus professorları ağızından da öyrenə bilərik...Darülfünun hər dildə də olsa olsun açıb oxumalıyıq. Çünkü, bu müəssisə ilə biz bir ürfən müəssisəsi quracaq və get-gedə öz gələcərimizi onun vasitəsilə ziyanlardır istədiyimiz milli professorlarımıza tədrisən sahib olacaqıq. Məşhur rus müştəşriqləri hərəkət buraya cəlb etməyə müvəffəq olarsaq və olacaqıq da, çünkü, bir professor təhdid altında vətoni Rusiyada akoplar içərisində çalışmaqdansa Azərbaycanda oturub kəndi əskərini yürütmək, ələlxüsüs kii, onları maddi cəhətdən də təmin edəsimiz, onlar bura gələr və əmin olunuz ki, xəyanət də etməzlər.Siz buna kəmali-itminan ilə əlinizi ürəyinize qoyub səs verə bilərsiniz" (1, s.6-7).

Azərbaycan Parlamentinin də istifadə etdiyi dil dövlət dili statusuna malik olan türk (Azərbaycan) dilidir. Parlamentin digər millətlərdən olan nümayəndələrinin rus dilində çıxış etmək hüququ saxlanır. M.Ə.Rəsulzadə "Azərbaycanın rəsmi dövlət dilinin türk dili olduğunu" bildirərək təklif etdi ki, göndərilen bütün məktəb və teleqramları əvvəl türkçe oxunsun, sonra lazımlı gələrsə tərcümə edilib rus dilində da oxuna bilər (8, c. 55). Dövlətin bu ali organında yazılı dilla şifahi nitq arasında ciddi fərqli olmuşdur. Bəzi istisnalar nəzərə alınmazsa, sənədlərin, təkliflərin dili dövlət dilinin prinsiplərinə uyğun şəkildə olsa da, şifahi nitqda isə, bir qayda olaraq sərbəst ifadə azadlığı vardi. Respublika üzrə mövcud olan ibtidai və orta məktəblərin milliləşdirilməsi ilə türkidlər əhalisi üçün məktəblər təşkil edilirdi.Hökumət eyni zamanda tədrisin rus dilində aparıldığı məktəbləri üçən saxlamaq yanaşı, lazımlı gələrsə ölkənin azsayı millətləri üçün dövlət hesabına ana dilində də məktəblərin açılmasını nəzardə tuturdu(8, c. 178). Azərbaycan hökuməti digər millətlərdən olan vətəndaşların dövlət dilini öyrənməsi kurslar təşkil edilməsi məqsədi ilə 1919-cu ilin sentyabr ayında 351 min manat vəsait ayırmışdı.

Ana dilinin (türk) dövlət dili elan edilməsi ilə yanaşı, Azərbaycan əlifbası ilə əlaqədər islahatlar in aparılması öz həllini gözleyən məsələlər sırasında idi. Məlumdur ki, VIII əsrində ərəblərin Azərbaycana və başqa türkidlərə gəlmişdən sonra bu ərazilərdə İslam dini ilə yanaşı, ərəb əlifbası da qəbul olunmuşdu. Həmin vaxtdan başlayaraq ərəb əlifbası Azərbaycan yazı mədəniyyətinin əsasını təşkil etmişdir.

Əsrlər boyu müxtəlif Şərqi xalqları arasında mədəni əlaqələrin inkişafında əhəmiyyətli rol oynanmış ərəb qrafikasının zaman keçidikən Azərbaycan dilinin zəngin potensialını bütün dolğuluğu ilə eks etdirə bilməməsi, onun quruluşu, xarakteri, fonetikası, xüsusiilə sait səsleri haqqında tam təsəvvür yaradı bilməməsi haqqında düşüncələr formalasılmışa başladı.

Bütün bunlar XIX əsrin ortalarında - Azərbaycanda maarifçilik ideyalarının çıxışındıyi bir vaxtda o dövrün mütləqqi ziyanlıları ciddi nəzarət etməyə bilməzdi. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu ərin 60-ci illərində M.F.Axundzadə tərəfindən irali sürülüş və sonradan bu ideya Azərbaycanın bir çox görkəmli maarifçi ziyanlıları tərəfindən də dəstəklənməşdir. N.Nərimanov qeyd edirdi ki, "hazırkı dövrdə tərəqqipərvər millətlətlər öz dilinin və yazısının daha anlaşlanmasına çalışır. Yazısı nə qədər asan olsa, o xalqın dilinin öyrənilməsi də o qədər asanlaşır" (6,s.275).

Əlifba islahati sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. İlk dövrdə mövcud ərəb əlifbasının sadələşdirilməsi nəzərdə tutulurdu. Lakin zaman keçidikən latin qrafikasına keçilməsi haqqında ictimai rəy formalasıldı. Çətin ərəb əlifbasından latin qrafikasına keçmək ideyası geridə qalmış "müsəlman xurafatçılarından", düşüncəsindən, ərəb şxolastikasından imtina etmək idi. Latin əlifbasının qəbul edilməsi isə Azərbaycan Xalq Cümhuriyyəti üçün demokratik Avropaya və onun dəyərlərinə yaxınlaşmaq məqsədi daşıyırı. Həmin dövrdə əlifba islahati barədə "Azərbaycan" qəzetində müzakirələr başlıdı (5, s.6). Əlifba islahati məsəlesi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) rəhbərlerinin də diqqətində olmuşdur. Məhəmməd Əmin Rəsulzadə "bir dildə danışan, digər dildə isə yazan bir xalq" olmayımdan narahatlığını bildirirdi. Rəsulzadə qeyd edirdi ki, dilin öyrənilməsi və əlifba səs metoduńa əsaslanmalıdır (13, c.24, 37).

AXC Yollar Naziri X.B.Məlik-Aslanov Nazirlər Şurasına yazdığı məruzədə qeyd edirdi ki, "hal-hazırda öz kəskinliyi ilə qarşımızda duran məsələrdən biri əlifba islahatıdır". O, bu məsalinin tezliklə holl olunması üçün komissiyanın yaranmasını təklif edirdi. Bu müraciətdən sonra Azərbaycan Xalq Maarif Nazirliyi türk əlifbasının islahatına həsr olunmuş xüsusi müşavirə keçirdi. Parlamentin üzvü Abdulla bəy Əfəndiyev özünlə hazırladığı latin şriftli türk əlifbasını nazirliyə təqdim etdi. Nazirlik bu layihəni əsas kimi qəbul etdi (12, c.58). 1919-cu il fevral ayının 3-də AXC hökuməti "Türk dilində şriftlərin əldə edilməsi üçün vəsait ayrılması haqqında" qərar qəbul etdi. Bu qərarla Xalq Maarif Nazirliyinə 200 min rubl maliiyyə vəsaiti vəsaiti ayrıldı (7, s. 414).

1919-cu ilin mart ayının 21-də Nazirlər Soveti əlifba iclahatı üzrə xüsusi komissiyanın yaranması haqqında qərar qəbul etdi (9, c. 171). Komissiya tərəfindən hazırlanın latin qrafikali Azərbaycan əlifbası Azərbaycan müəllimlərinin qurultayında (Bakı, 1919-cu il, 20 avqust- 1 sentyabr) təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verildi. Parlament təklif olunan layihələr içərisindən Abdulla bəy Əfəndiyevin layihəsinə əsas kimi qəbul etdi(11, c.193). Azərbaycan Parlamenti 1919-cu il sentyabr ayının 18-də "Xalq Maarif Nazirliyinə xalq məktəblərinin kitabxanaları üçün türk dilində kitab alınması məqsədi ilə Dövlət Xəzinəsindən 1.000000 mln. vəsait ayrılması üçün qərar qəbul etdi (7, c.103). Alınan kitabların türk dilinin öyrənilməsi üçün böyük əhəmiyyət vardi. 1920-ci ilin aprel işğalı nəticəsində süqut edən Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay mövcud olmasına baxmayaraq, onun qəbul etdiyi qanunların və sənədlərin tarixi əhəmiyyəti vardır. Bunlar Azərbaycanın sonrakı tarixində da nəzərə alındı. Azərbaycan Respublikası 1991-ci ilde öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin bir sira qanun və layihələri, o cümlədən əlifba haqqında layihəsi bərpa edildi.

Monoqrafiyadan Universitet dil məsələsini yaz. Parlamentdən Abdulla

İstifadə edilmiş ədəbiyyat:

1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920).Parlament (II kitab Stenoqrafik hesabatlar). Bakı: Azərbaycan, 1998, 992 s.
2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild, I cild. Bakı: Lider, 2004, 440 s..
3. İstiqlal mücadiləmizin parlaq siması Məhəmməd Əmin Rəsulzadə /Tərt.R.Məmmədli. Bakı: Mədəniyyət və Turizm Nazirliyi KUK, 2014, 40 s.
4. Nağısolyu M. Ana dili: millatın mənəvi sərvəti. "525-ci qəz., 21 fevral, 2017- ci il.
5. Nərimanoğlu K.V.Latin əsası yeni türk əlifbası və I Bakı Türkoloji qurultayı /Tərt. K.V.Nərimanoğlu Bakı: M.F.Axundov ad. Milli Kitabxana, 2006, 44 s..
6. Nərimanov N. N. Əsərləri /red. Q. Musayev. Bakı: Azəməş, 1956, 278 s.
7. Azərbaycan Dəməkratik Respublika (1918-1920). Zakonodательные акты (Сборник документов). Bakı: Azərbaycan 1998, 569 c.
8. Azərbaycan Dəməkratik Respublika (1918-1920). Parlament. (Стеноографические отчеты). Bakı: Azərbaycan, 1998, 992 c.
9. Balaev A.Mamed Əmin Rəsulzadə (1884-1953г.). Politicheskiy portret. Bakı: Kitabklubu org, 2014, 504 c.
10. Gəz, «Azərbaycan», 18 fevral, 1919 г.
11. Исмаилов Э.Р. Очерки по истории Азербайджана. М.: Флинта, 2010, 424 с.
12. Назарли А.Э.Народное образование в Азербайджанской Республике (1918-1920 гг.). Bakı: Нурлан, 2008, 224 с.
13. Rəsulzadə M. Ə. Сборник произведений и писем / Сост., предисл. и примеч. С.Исхаков. М.: Флинта, 2010, 368 с.

REFORMS OF THE AZERBAIJAN PEOPLE'S REPUBLIC IN THE FIELD OF LANGUAGE AND ALPHABET

Summary

The article explores the proclamation of the Azerbaijani language as a state language, the reform of the alphabet, the nationalization of education during the period of the Azerbaijan People's Republic. Special attention is paid to laws and resolutions in this sphere adopted by the Parliament and the government.

It is shown that at the initial stage, before the training of national cadres and specialists in the institutions, the use of the Russian language was allowed.

РЕФОРМЫ АЗЕРБАЙДЖАНСКОЙ НАРОДНОЙ РЕСПУБЛИКИ В ОБЛАСТИ ЯЗЫКА И АЛФАВИТА

Резюме

В статье исследуется провозглашение азербайджанского языка государственным языком, реформа алфавита, национализация образования, в период Азербайджанской Народной Республики. Особое внимание уделено принятым парламентом и правительством законам и постановлениям в этой сфере.

Показано, что на начальном этапе до подготовки национальных кадров специалистов в органах и учреждениях разрешалось использование русского языка.